



2014-cü il dekabrın 30-da Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Əmlak vergisi

Müəssisələrin balansında olan sərnişin və yük daşımalarda istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 2015-ci ildən etibarən 25% azaldılır.

Aksiz vergisi

Aksizli malların siyahısına aşağıdakı mallar da əlavə edilmişdir:

İdxal olunan platin;

Qızıl və ondan hazırlanmış məmulatlar;

Emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.

Aksiz vergisi məqsədləri üçün yol vergisi vergitutma bazasından çıxarılmışdır.

Yuxarıda sadalanan mallar üçün vergi tutulan əməliyyat idxal olunan platinin hər qramı, qızıl və ondan hazırlanmış məmulatlara görə qızılın min çəki vahidindəki miqdarı və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə isə almazın karatı hesab olunur.

Ümumilikdə isə yeni dəyişikliklərə əsasən bir çox aksizli malların vergi dərəcələri artırılmışdır.

Aksiz vergisi

Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl aksiz vergisindən azaddırlar.

Əlavə olaraq 20 qram qızılın, qızıldan hazırlanmış zərgərlik və məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad olunur.

Əmlak vergisi

Müəssisələrin balansında olan sərnişin və yük daşımalarda istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 2015-ci ildən etibarən 25% azaldılır.

ƏDV və Yol Vergisi

Yol vergisi ƏDV-nin hesablanma bazasından çıxarılmışdır.

Yeni dəyişikliyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində avtomobil nəqliyyatı vasitələri olan şəxslər daha yol vergisinin ödəyiciləri sayılmır.

Azərbaycan Respublikasının ərazisindən sərnəşin və yük daşınmasında istifadə edən qeyri-rezident şəxslər və Azərbaycan Respublikası ərazisində avtomobil benzininin, dizel yanacağıının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləri sayılırlar.

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

ƏDV və Yol Vergisi

Yol vergisi məqsədləri üçün istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə dövlət vergi orqanları, idxal edilmiş avtomobil benzininə, dizel yanacağına və maye qaza görə isə yol vergisini hesablanması gömrük orqanları tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağıının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Business Center "Landmark"

96 Nizami St.

Baku, AZ1010, Azerbaijan

Deloitte Legal means the legal practices of Deloitte Touche Tohmatsu Limited member firms or their affiliates that provide legal services and Deloitte Tax means the tax practices of Deloitte Touche Tohmatsu Limited member firms or their affiliates.

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by guarantee, and its network of member firms, each of which is a legally separate and independent entity. Please see www.deloitte.com/about for a detailed description of the legal structure of Deloitte Touche Tohmatsu Limited and its member firms.

Deloitte provides audit, tax, consulting, legal and financial advisory services to public and private clients spanning multiple industries. With a globally connected network of member firms in more than 150 countries, Deloitte brings world-class capabilities and high-quality service to clients, delivering the insights they need to address their most complex business challenges. Deloitte has in the region of 200,000 professionals, all committed to becoming the standard of excellence.

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its member firms, or their related entities (collectively, the "Deloitte Network") is, by means of this publication, rendering professional advice or services. Before making any decision or taking any action that may affect your finances or your business, you should consult a qualified professional adviser. No entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who relies on this publication.

© 2015. For information, contact Deloitte Touche Tohmatsu Limited.

[Homepage](#) | [Add Deloitte as a safe sender](#)



To no longer receive emails about this topic please send a return email to the sender with the word "Unsubscribe" in the subject line